



Səddat CƏFƏROV,
iqtisadiyyat elmləri üzrə fəlsəfə doktoru,
Azərbaycan və Rusiya Yazıçılar
və Jurnalistlər Birliklərinin üzvü,
Beynəlxalq Yazarlar Birliyinin üzvü

İnsani yaşamağa çağırın, həyat uğrunda mübarizəyə səsləyən, onun ruhunu ölməyə qoymayan sehirli güc mənbələri var. Düşünürəm ki, bu güc mənbələrini hər kəs bir cür başa düşə bilər. Hər kəs həyatın yaşarlığını inandıran, həyat uğrunda mübarizəyə səsləyən duyğuları öz dünyagörüşünə, mənəvi imkanlarına görə fərqləndirə bilər, hansının daha üstün, hansının daha qabarıq olduğu barədə hərə bir cür mübahisəyə girişə bilər.

Mən düşünürəm ki, insanı yaşamağa çağırın duyğuların mənbəyi yer-

hansı vasitələrlə öz ruhuna çəkir, mənəvi zənginliyinin təminatı üçün hansı vasitələrdən istifadə olunur? Yəqin ki, bunun üçün ən müxtəlif vasitələr ola bilər. Ancaq bu vasitələrdən ən üstünü kimi mən mədəniyyəti, dili, ədəbiyyatı və incəsənəti qeyd edərdim. Bir anlığa düşünək ki, bəşər nəslinin böyük ədəbiyyat örnəklərindən, gözləri, könülləri oxşayan rəsm əsərlərindən, möhtəşəm təbəbet təsvirlərini verən sənət örnəklərindən xəbəri yoxdur. Onda nəinki insanların özü, elə dünyyanın özü də çox kasib görünərdi.

Şübhəsiz, bu bölgülər, bu yanaşmalar şərtidir. Axı yuxarıda qeyd etdim ki, hər kəs həyatı yaşarı edən amilləri öz dünyagörüşünə qavrayır. Birinə əsas ola bilən digərinə qeyri-əsas kimi görünə bilər. Amma bütün hallarda insan yaşamaq istəyir və onu həyata çağırın nə varsa, hamısını üstün tutur və yüksək qiymətləndirir. Mənim düşüncəmə görə insanı həyata çağırın ən üstün güvənc mənbələrindən biri sevgi duyğularıdır və bu da insana əsasən mədəniyyətlə, ədəbiyyatla, incəsənətlə təlqin olunur. Bütün bu düşüncələri yenicə nəşr olunmuş Anar Seyidağanın "De ki, sevirəm səni" kitabı oxuyarkən təsəvvürümədə canlandırmışa çalışdım. Çünkü bu kitabın məğzində sevgi hissələri dayanır. Əlbəttə, doğma insanların münasibət də unudulmur. Torpaq və yurd məqəddəsliyi də müəllifin diqqətindən kənarda qalmır. Bu barədə kitabın annotasiyasında da aydın yazılıb: "Bu,

lən təmaslarla ünsiyyətdə keçirirlər. Anar Seyidağan da mənim doğma kəndim Gərmətükün övladıdır. Bu kəndin görkəmli yetirmələri haqqında dəfələrlə yazmışam. Onu tərənnüm edənlərin əsərlərini çap etmişəm. Bir sözlə, bütün həyatım boyu Gərmətük dən ayrılmamışam, ona görə də bu yerin adamlarını kifayət qədər tanıyıram deməyə haqqım var. Anar Seyidağan ilə qohumluğum da var. Demək olar ki, onun həyatı haqqında kifayət qədər təsəvvürlüyəm. O, gənc yaşılarından sözə gəlib və ən başlıcası, sözə də elə sevgi ilə gəlib. Öz hissələrini, duyğularını çox ustalıqla və istedadı ilə qələmə ala bilib.

"De ki, sevirəm səni" kitabını nəşriyyata təqdim edəndə çox sevindim. Çünkü onun zəngin aləminin olduğunu, hətta mənəvi gücү ilə müqayisədə az yazdığını düşünürdüm. Doğrudur, Anar Seyidağan bir çox müəlliflərdən fərqli olaraq az yazır. Ancaq çox təbii yazır. Yazdıqlarında insan qəlbinin çırıntılarını sözün həqiqi mənasında bütün reallığı ilə yazıya getirə bilir.

Onun real sevgi duyğularını məharətlə yazıya götirməsini Azərbaycanın böyük sənətkarı, sözün həqiqi mənasında nəsrin poeziyasını yaratmış böyük ustad Əlibala Hacızadə ilk dəfə həssaslıqla duymuş və buna münasibət bildirmişdir. Müəllif öz kitabında Əlibala Hacızadənin 1997-ci ildə yazdığı qeydləri də "Ön söz" kimi oxuculara təqdim edir. Ustad həmin qeydlərinin əvvəlinə dahi bir incəsənət xadiminə bənzəyir. Sevgi ilə çirpinan qəlb özü də insana

Əlibala Hacızadə Anar Seyidağanın ürəyini də tərənnüm edir. Çünkü böyük sənətkarın düşüncəsinə görə ürək hissələrin əsas məkanıdır. Bir sözlə, sevgi yolunda çəkilən iztirabların dəyəri onunla ölçülür ki, insan ali məqam bir səviyyəyə qalxır. Yaşamında əsas meyar kimi insana münasibətə güvenir. Ustad sənətkar sözünə davam edir, özü də elə ürəyi tərənnüm etməklə davam edir: "Və bu ürək, daha doğrusu, bu cür ürək tək sənin sinəndə döyünmür - çoxdu belə ürəklər yer üzündə. Çünkü dünyada sevib, atılıb, unudulub bədbəxt olanların sayından çox-çox azdır, Anar. Ancaq onların hamısı sənin kimi şair yaza bilmir, hamısı sənin kimi şair deyil. Allah-təalanın sənə verdiyi bu istedadın köməyi ilə sən onların da dilindən danışırsan, onların sizim-sizim sizildən dərđlərinin kədərli nəğmələrini oxuyursan. Çünkü onlar da sənin kimi, qıvrıla-qıvrıla, qovrula-qovrula, ucadan da olmasa, sakitcə, ürəklərindən piçildiyib "Heyf bu sevgidən" - deyiblər, Anar".

Elə Əlibala Hacızadənin öz həyatının keçmişini xatırladır. Ona "kədərli nəğmələr oxuyursan" deməklə bir zamanlar özünün də oxuduğu kədərli nəğmələri yazıya getirir. Amma elə getirir ki, A.Seyidağan da öz payını götürür. Büyük sevgi daşıyan insan qəlbini çırıntılarını sözün həqiqi mənasında bütün reallığı ilə yazıya getirebilir.

Çevrilir. İnsan olaraq danışır. Əlbəttə, kimin sinəsindən asılılsa, ona danışır. Bütün yaxşılıqların mənbəyi insan qəlbinin hansı mənəvi ölçülərlə yaşamasından asılıdır.

Zənnimcə, dərindən sevən insan başqları üçün heç vaxt təcavüzkar ola bilməz, başqlarının haqqına toxunmaz. Ona görə də Anar Seyidağanın əsaslı sevgi duyğuları ustad sənətkarı belə duyğulu bir məktubla sanki büləbül kimi nəğmə oxumağa vadar edir. Əlbəttə, çox incəliklə, çox zərifliklə yanaşmaları ilə A.Seyidağanı doğru-düzung yola da istiqamətləndirir: "Bu da qəribədir ki, mən elə bil, "Mən səni sevməyə and içməmişəm" - dediyin, "Mən sənə sevməyi öyrədəcəyəm!" - söylədiyin o qızı da tanıyıram, onun özü də, gözləri də, ürəyi də mənənə çox tanışdı və əgər ona təsadüfən rast gəlsəm, səni itirdiyinə görə öz xoşbəxtliyini itirmiş qadın kimi baxaram. Əlbəttə, ona heç nə demərəm, ancaq sənə deyirəm: Sən nahaq yero ona "Mən sənə sevməyi öyrədəcəyəm!" - deyirdin, Anar. Çünkü hər hansı bir peşəni, sənəti, ixtisası öyrətmək olar kiməsə, ancaq sevməyi öyrətmək olmaz, Anar. Ürək - başdan aşağı olsa da, başdan yuxarıda dayanır və heç vaxt, daha doğrusu, çox vaxt basın sözünə baxmır və onun özünü də, sahibini də bələlərə salır". Zənnimcə, bu qeydlərin özündə Anarın həyat və yaradıcılıq yoluna işiq sala biləcək çox dəyərli məqamlar var. Necə incəliklə ona təlqin edir ki, sevgi dərs deyil, onu öyrətmək olmaz. Sevgi gərək insanların varlığından, dünəyasdən çağlayıb gəlsin.

(Davamı 11-ci səhifədə)

Sevgidən doğulan dünya

Anar Seyidağanın "De ki, sevirəm səni" kitabı üzərində düşüncələr

yurd ola bilər. Doğma yerləri yaddaşında yaşatmaqla insan həyatının mənəvi harmoniyasını təmin edər, doğma yerləri xatırlamaqla həyatını xeyalları ilə gözəlləşdirə bilər. İkincisi, mənim zənnimə görə sevgi hissələridir. İnsan şüurlu varlıqdır, ictimai hadisədir. Onun həyatının mənəvi zənginliyi sevgi hissələri ilə çox bağlıdır. Sevgi hissələri olmadan yaşamaq həyatın ən üstün zövqlerindən məhrum olmaq deməkdir. Sevgi ilə qurulan həyat, sevgi ilə yaşanan ömür insanın ruhunu daim qanadlandırır. Onu yaratmağa, başqa sözlə, dünyanın gözəlləşməsinə xidmət etməyə səsləyir. Göründüyü kimi, sevgi hissələri olmayan insanın mənəvi cəhətdən sıkəstliyini təsəvvür etmək çətin deyil. Əlbəttə, sevginin ünvanları müxtəlif ola bilər. Söhbət böyük sevgidən gedir. Burada vətənə, insanlara, həyata sevgi də əsasdır.

Zənnimcə, üçüncü olaraq insanın doğmaları ilə ünsiyyətini də mütləq qeyd etmək lazımdır. Dünyanın məşhur filosofları, elm və sənət adamları doğmalarla ünsiyyəti insanın həyatında mühüm amil hesab edir. Doğmalarla normal qurulan ünsiyyət insanın ömrünü uzadır. Onu həyatın gözəlliklərindən zövq almağa, öz hissələrini ruhuna yaxın olan insanlarla bələşməyə fürsət əsasən doğmalar arasında olur.

Bir də onu qeyd edərdim ki, insanların mənəvi rahatlığı üçün əminəman bir cəmiyyət olmalıdır. Bunu ancaq dövlət təmin edə bilər. Demək, o xalqlar özlərini xoşbəxt hesab edə bilərlər ki, onların ən yüksək istinad mənbəyi olan dövlətləri var. Bu mənada bizim payımıza düşən Azərbaycan dövləti bizim ən üstün istinad mənbəyimizdir.

Nəhayət, bir məsələni də qeyd etmək istəyirəm. Bütün bunları insan

müsəsir ədəbi prosesin istedadlı nümayəndələrindən biri şair Anar Seyidağanın "Allah, bir yol göstər" və "Heyf bu sevgidən" kitablarından sonra üçüncü uğurlu addımıdır. Əsasən sevgi şeirləri ilə əhatələnmişdir, lakin kitabın vətənpərvərlik, övlad-vətəndaş və ictimai-fəlsəfi konteksti də qabarıqdır. Düşünürük ki, istedadına böyük ümid bəslənilən şairin bu kitabı da poeziya ciddi münasibətin ifadəsi kimi məraraq doğuracaq və ədəbi proses tərəfinə ciddi də qəbul olunacaqdır". Bir naşır kimi bu kitabı diqqətlə vərəqləmişəm, ayri-ayrı şeirlər üzərində dəyanmışam. Əsasən ona görə ki, yaşadığım həyatın kifayət qədər mükəmməl yoluñ gözlərimin öünüə gətirən şeir parçalarının hansı hissələrin nəticəsi olduğunu bütün aydınlığı ilə hiss etmişəm.

Kimdir Anar Seyidağan? O, 1975-ci ildə Lənkəran rayonunun Gərmətük qəsəbəsində anadan olub. 97-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu bitirib. "De ki, sevirəm səni" müəllifin "Allah, bir yol göstər", "Heyf bu sevgidən" kitablarından sonra oxucularla üçüncü görüşüdür. Bu, müəllifin özünün yaşam yolu ilə bağlı qeydləridir. Əgər belə demək mümkünsə, çox müxtəsər yazılıb. Az qala, 50 yaşına çatmaqda olan müəllifin həyat iztirablarını, keçdiyi yollarda qarşısına çıxan maneələri dəfə etmək üçün çalışmaları bu yaşam qeydlərində görünür. Bunu üçün gərək onun yaradıcılığını yaxşı-yaxşı oxuyasan.

Bizim doğma kəndimiz Gərmətük zəngin mənəvi və tarixi keçmişə olan yaşayış məskənidir. Burada insanlar sanki təbiətlə qovuşaq halda yaşayırlar. Həyatlarını sağlam, saf, təbiətdən gə-

şəm, tanımır, Anar! Ancaq bu günlərdə dostum Ramiz sənin "Heyf bu sevgidən" adlı şeirlər toplunu mənə verəndən və o əsərlərinə tanış olandan sonra xeyli həyəcanlı anlar keçirdim, xəyalılandım və qəribədi, elə sandım ki, mən səni çıxdan tanımır, sən sanki gözüüm qabağında böyümüşən, sənin ürəyinin tərcüməyi-halını (özünün yox ha, ürəyinin!) bütünlənmişəm və buna münasibət bildirmişəm. Müəllif öz kitabında Əlibala Hacızadənin 1997-ci ildə yazdığı qeydləri də "Ön söz" kimi oxuculara təqdim edir. Ustad həmin qeydlərinin əvvəlinə dahi bir incəsənət xadiminə bənzəyir. Sevgi ilə qəribədi, elə sandım ki, mən səni çıxdan tanımır, sən sanki gözüüm qabağında böyümüşən, sənin ürəyinin tərcüməyi-halını (özünün yox ha, ürəyinin!) bütünlənmişəm və buna münasibət bildirmişəm. Müəllif öz kitabında Əlibala Hacızadənin 1997-ci ildə yazdığı qeydləri də "Ön söz" kimi oxuculara təqdim edir. Ustad həmin qeydlərinin əvvəlinə dahi bir incəsənət xadiminə bənzəyir. Sevgi ilə qəribədi, elə sandım ki, mən səni çıxdan tanımır, sən sanki gözüüm qabağında böyümüşən, sənin ürəyinin tərcüməyi-halını (özünün yox ha, ürəyinin!) bütünlənmişəm və buna münasibət bildirmişəm. Müəllif öz kitabında Əlibala Hacızadənin 1997-ci ildə yazdığı qeydləri də "Ön söz" kimi oxuculara təqdim edir. Ustad həmin qeydlərinin əvvəlinə dahi bir incəsənət xadiminə bənzəyir. Sevgi ilə qəribədi, elə sandım ki, mən səni çıxdan tanımır, sən sanki gözüüm qabağında böyümüşən, sənin ürəyinin tərcüməyi-halını (özünün yox ha, ürəyinin!) bütünlənmişəm və buna münasibət bildirmişəm. Müəllif öz kitabında Əlibala Hacızadənin 1997-ci ildə yazdığı qeydləri də "Ön söz" kimi oxuculara təqdim edir. Ustad həmin qeydlərinin əvvəlinə dahi bir incəsənət xadiminə bənzəyir. Sevgi ilə qəribədi, elə sandım ki, mən səni çıxdan tanımır, sən sanki gözüüm qabağında böyümüşən, sənin ürəyinin tərcüməyi-halını (özünün yox ha, ürəyinin!) bütünlənmişəm və buna münasibət bildirmişəm. Müəllif öz kitabında Əlibala Hacızadənin 1997-ci ildə yazdığı qeydləri də "Ön söz" kimi oxuculara təqdim edir. Ustad həmin qeydlərinin əvvəlinə dahi bir incəsənət xadiminə bənzəyir. Sevgi ilə qəribədi, elə sandım ki, mən səni çıxdan tanımır, sən sanki gözüüm qabağında böyümüşən, sənin ürəyinin tərcüməyi-halını (özünün yox ha, ürəyinin!) bütünlənmişəm və buna münasibət bildirmişəm. Müəllif öz kitabında Əlibala Hacızadənin 1997-ci ildə yazdığı qeydləri də "Ön söz" kimi oxuculara təqdim edir. Ustad həmin qeydlərinin əvvəlinə dahi bir incəsənət xadiminə bənzəyir. Sevgi ilə qəribədi, elə sandım ki, mən səni çıxdan tanımır, sən sanki gözüüm qabağında böyümüşən, sənin ürəyinin tərcüməyi-halını (özünün yox ha, ürəyinin!) bütünlənmişəm və buna münasibət bildirmişəm. Müəllif öz kitabında Əlibala Hacızadənin 1997-ci ildə yazdığı qeydləri də "Ön söz" kimi oxuculara təqdim edir. Ustad həmin qeydlərinin əvvəlinə dahi bir incəsənət xadiminə bənzəyir. Sevgi ilə qəribədi, elə sandım ki, mən səni çıxdan tanımır, sən sanki gözüüm qabağında böyümüşən, sənin ürəyinin tərcüməyi-halını (özünün yox ha, ürəyinin!) bütünlənmişəm və buna münasibət bildirmişəm. Müəllif öz kitabında Əlibala Hacızadənin 1997-ci ildə yazdığı qeydləri də "Ön söz" kimi oxuculara təqdim edir. Ustad həmin qeydlərinin əvvəlinə dahi bir incəsənət xadiminə bənzəyir. Sevgi ilə qəribədi, elə sandım ki, mən səni çıxdan tanımır, sən sanki gözüüm qabağında böyümüşən, sənin ürəyinin tərcüməyi-halını (özünün yox ha, ürəyinin!) bütünlənmişəm və buna münasibət bildirmişəm. Müəllif öz kitabında Əlibala Hacızadənin 1997-ci ildə yazdığı qeydləri də "Ön söz" kimi oxuculara təqdim edir. Ustad həmin qeydlərinin əvvəlinə dahi bir incəsənət xadiminə bənzəyir. Sevgi ilə qəribədi, elə sandım ki, mən səni çıxdan tanımır, sən sanki gözüüm qabağında böyümüşən, sənin ürəyinin tərcüməyi-halını (özünün yox ha, ürəyinin!) bütünlənmişəm və buna münasibət bildirmişəm. Müəllif öz kitabında Əlibala Hacızadənin 1997-ci ildə yazdığı qeydləri də "Ön söz" kimi oxuculara təqdim edir. Ustad həmin qeydlərinin əvvəlinə dahi bir incəsənət xadiminə bənzəyir. Sevgi ilə qəribədi, elə sandım ki, mən səni çıxdan tanımır, sən sanki gözüüm qabağında böyümüşən, sənin ürəyinin tərcüməyi-halını (özünün yox ha, ürəyinin!) bütünlənmişəm və buna münasibət bildirmişəm. Müəllif öz kitabında Əlibala Hacızadənin 1997-ci ildə yazdığı qeydləri də "Ön söz" kimi oxuculara təqdim edir. Ustad həmin qeydlərinin əvvəlinə dahi bir incəsənət xadiminə bənzəyir. Sevgi ilə qəribədi, elə sandım ki, mən səni çıxdan tanımır, sən sanki gözüüm qabağında böyümüşən, sənin ürəyinin tərcüməyi-h

Anar Seyidağanın “De ki, sevirəm səni” kitabı üzərində düşüncələr

(Əvvəli 10-cu səhifədə)

Şübhəsiz, ustad sənətkarın sevgini daha çox hissərlə bağlılığı doğru qənaətdir. Ancaq burası da var ki, ustadın özünü də dediyi kimi başın təlqin etdiyinə, ağlın hökmünə tabe olmayan hissələr insanın həyatı üçün hesablanmaya fəsalələr da törədə bilər.

Düşünürəm ki, Anar Seyidağanın sevgi duyğuları görün nə qədər təbii olub ki, Əlibala Hacızadə bu qədər dərinlikdən gələn hissələri, duyğuları yazıya gətirə bilib. Biz sanki Ə.Hacızadənin bu qeydləri ilə çox səmimi sevgi romanından səhifələr oxuyuruz. O, məmənunyyətlə Anar Seyidağanı oxuculara “şair balam” deyə təqdim edir: “Heyif bu sevgidən” kitabını mən məhəbbət nəğməsi kimi şirin-şirin oxudum, sevindim, kövrəldim və xatirələrimi, hissələrimi oyatdırıq, kövrəltdiyin üçün sənə “sağ ol” deyirəm, mənim şair balam. Şair sözü böyük sözdü. Onu hər kəsin adının qabağına yazmırlar və hər kəs də bu adı şərafətlə qoruyub axıracan saxlamır, saxlaya bilmir”. Anar Seyidağanın yəqin ki, ustad sənətkarın qeydlərini təkrar-təkrar oxuyub, hətta bəlkə bu qeydləri əbədi olaraq yaddaşına yazıb və əzbər bilir. Hər halda Anar Seyidağanın tərcüməyi-halında Əlibala Hacızadənin çox böyük inamlı təlqin etdiyi sağlam duyğu və düşüncələr kifayət qədər rol oynayıb.

Mətnin sonuna yaxın Ə.Hacızadə müəllifə maraqlı tövsiyyələr də verir və bu tövsiyyələrlə Anarın yaradıcılıq fəzəsinin daha geniş sərhədlərini göstərir. O, öz məktubu ilə təlqin edir ki, əgər Anar sevgi mövzusunu bir başlangıç, böyük sözə giriş kimi qəbul edib daha həyatı dəyəri olan mövzulara yol açı bilsə, xalqımızın ədəbiyyat taleyində unudulmayaq yer tutə bilər. Elə digər gənc şairlər üçün də Ə.Hacızadənin qismən tənqididə yanaşmalar kimi oxunan duyğularına diqqəti cəlb etmək istərdim: “Sənə tövsiyyəm ancaq budur ki, o nakam sevgi dairəsindən çıx, ətrafına bax; yazılımlı, deyilməli dərđlərimiz çoxdur - onları da gör və yaz. Dünya təkcə etibarsızlardan ibarət deyil. Sədaqətli, mərd insanlar var yer üzündə. Onlardan yaz. Torpağımızdan, taleyimizdən yaz! Ona sənə əsl şair kimi qüdrətli olarsan, Anar! Sən şah-şöhrətli, dahiləri olan şeir dünyamiza gəlirsən, Anar. Bu yoluñ çətin, məsuliyyətli olduğunu sənə xatırlatmağı lazıim bimirəm. Mənəcə, sən bunu çoxdan başa düşmüsən! Ona görə də sənə, sadəcə olaraq deyirəm: Seirimizə xoş gəlirsən, Anar”. Beləliklə, düz 25 il bundan əvvəl yazılmış bu qeydləri Anar üçün bir daha xatırlatmaq istədim. Həm də təkcə Anar üçün yox, bütün gənc şairlərimiz üçün. Axi Ə.Hacızadə sıradan bir ədəbiyyat xadimi deyildi. O, insan hissərinin dərin qatlarına vara bilən sənətkar idi. Demək, A.Seyidağanın yazdıqları da təkcə ona deyil, elə bütün gənclərə ünvanlanmış bir məktubdur.

“De ki, sevirəm səni” kitabına müəllif, demək olar ki, seçmə şeirləri ni toplayıb. Kitab bir neçə bölmədən ibarətdir: “Mən səni sevməyə and içməmişəm”, “Barmaqların iynə ucundan betər”, “Bu qız mənə nəsə demək istəyir”, “Ən sadə adam”, “Hələ mə-

həbbətə qərib gəlirəm”, “Allah bir yol göstər”, “Doğmalıq” kimi maraqlı bölmələr var. Bu bölmələr - sanki biri digərini tamamlayır və tədricən yəni mövzulara kecid alır.

Birinci bölmənin nisbətən əvvəlin-də “Dünyanın şahı olsaydım” adlı ki-cik bir şeir var:

Dünyanın şahı olsaydım əgər,
Hüzuruma çağırıb
əmr edərdim sənə:
“Sevirəm səni” deyəsən mənə.
... Sən
yaman tərəssən...
Bilirəm ki, deməzsən.

Bu şeiri oxuyanda mənə elə gəldi ki, Yesenindən tanış misralar oxudum. Əlbəttə, burada təkrardan səhbət getmir. Yəni, insan hissələrinin təbiiliyini qorumaqdən, insan hissələrinə səmimi yanaşmadan səhbət gedir.

A.Seyidağanın sevgi məbədinin hər bir küncü, bucağı, hər bir məqamı poeziyadır. Özü də elə poeziyadır ki, burada yaşamın ən dəyərli məqamları eks olunur.

İlk baxışdan adama elə gəlir ki, onun “Kölgələr qovuşur” adlı şeiri müəllifin tamam uzaq bir mövzuya münasibətinin göstəricisidir. Amma şeiri diqqətlə oxuyanda hiss edirən ki, insan və tanrı arasındaki mənəvi əlaqənin ən üstün körpüsü elə sevgi hissəridir. Bunun üçün həmin şeiri oxumaq bəs edər:

Kölgələr qovuşur Ay işığında,
Dodaqlar yanaqdan üzüb keçirlər.
... Bir bağ ağacının tənhalığında
Özgələr kölgəmi əzib keçirlər.

... Hər gecə tanrıının yazıçı gəlib,
Bütün yazıqlara yuxu istədi.
O da yazıqlardan birisi imiş,
Mən isə tanrıni yaxın istədim.

Nə inam doğmadı, ne ümid ölüür,
Birtəhər bu eşqi qurtaram elə.
... O qızın baxışı, gülüşü ölü,
O qızın saçları diridir hələ.

Bu bölmədə olan “Bir qız”, “Yeri”, “Mənə yalvarma” kimi şeirləri də oxumaq və dərin təəssüratla fikirlər söylemək mümkündür.

Kitabda ikinci bölmə “Barmaqların iynə ucundan betər” adlanır. Bu bölmədə də müəllif sevgi hissələrini yazıya gətirməyi davam etdirir. Onun düşüncəsinə görə dünya elə sevgidən yaranıb. Hətta müəllif sevgi hissələrini insanın sınaq meydani kimi görür. Özünəxas, maraqlı deyimlərlə bu sınaqın mahiyyətinə işq salır. Çox maraqlı bir fikir söyleyir: Bəlkə Allah elə insanları sınamaq üçün sevgi hissələrini ona bəxş edib?! Ritorik sualdır, maraqlı yanaşmadır və həm də gözəldir. Beləliklə, “Sevgidən yaranıb” şeirini oxumaq oxucuya təkcə zövq aşılmamır, həm də onu düşündürür:

Sevgidən yaranıb bizim dünyamız,
Günahdan yaranıb bizim dünyamız.
Sevmək günah deyil, günahdı bəlkə,
Sevmək adamları sınamaq üçün
Allahın əlində silahdı bəlkə.
Bəlkə yoxdu sevgi,
Bəlkə də olub,
Mən bəlkə deyirəm, belədir elə.
Dünyanı sevənlər bu güne qoyub,
Dünyanı sevənlər yaşadır hələ.
Hər bir düşünən adam müəyyən di-
lemma qarşısında qalanda ən düzgün
yolu da seçə bilir. Əsas odur ki, özünə
inana biləsən. Əgər özünə inandın-

sa, onda həyatın çətinlikləri səni qorxutmayacaq. Müəllifin bu bölmədə oxuculara təqdim etdiyi “Sən gəlin köçürsən”, “Sonuncu görüsəndən sonrakı görüs”, “Barmaqların iynə ucundan betər”, “Mən səni sevdim ki”, “Mənə “unut” söyləmə”, “O vaxt nağıllarda bir gözəl vardi” kimi maraqlı şeirlər var. Adını sonuncu çəkdiyim şeirə Anar Seyidağan Nüsret Kəsəmənlinin “Daha nağıllara inanmiram mən” misrasını epiqraf gətirib. Düşünürəm ki, bu da təsadüfi deyil. Axi Nüsret Kəsəmənli də sözün həqiqi mənasında, dövrümüzün mükəmməl məhəbbət, sevgi şairlərindən biridir.



“Bu qız mənə demək istəyir” bölməsi də müəllifin sabit-qədəm olduğu mövzunu davam etdirir. Bu şeirlərdə də müəllif sevgi hissələrini mənəviyyətinin qanunu kimi, özü də pozulmaz qanunu kimi yazıya gətirir. Sevgi onun üçün ilahi bir hökmdür. O, bu hissələrin təlqinindən kənara çıxməq istəmir. Sanki bu hissələrden kənara çıxsə, onda fəlakət olar. Dünyañın üzü hara gedər - nəticəsi bilinməz. Əlbəttə, səhbət sevən qəlbin dünyasından gedir. Bu bölmədə olan şeirlərin də hər birini ayrıca təhlil etmək, fikir söylemək olar. Çünkü şeirlər insan düşüncələrinə dərindən təsir göstərir, yatmış duyğuları oyadır. Qələblərə bir kövrəklik, elə həzinlik gətirir ki, insan bu şeirlərdən sonra sanki yenidən dirçəlir; daha saflaşmış, daha durulmuş olur. “O qızın qorxusu” adlı şeir, zənimcə, bu baxımdan çox münasibdir: “Həmən pəncərədir, həmən pəncərə. Nə şüəsə var, nə çərçivəsi - dünyanın pəncərəsi. Önündə syyami-qədimdən qalmış güldən, Güldəndə dumduru göz yaşalarım, Və bir də mənim ona apardığım güllər, Və bir də güllərin ölüm qoxusu... Hami iyələqir bir-bir, bu da bir sərr, gözlərindən gəlib keçir əbədilik yuxusu. Təkcə mən iyələməyəcəm o gülləri... O gülləri mən vermişəm bir qızı dünya yaranmamışdan. İstəmədi, istəmədi, nə olsun... Tanrıya çatdı bu xəbər, Heyfi gəldi o güllərə Hırsındən yeddi gecə, yeddi səhər işlədi, dünyani yaratdı, dünyaya pəncərə açdı. Dumdur, yumru göz yaşalarımı, bir də gülləri güldənə qoyub pəncərə öündən qoydu, yaşıtdı... Sonra təzədən məni də yaratdı. Aman Allah, neyləyim... O qızın qoxusu görən gəlirmi o güllərən, qoy bir də iyələyim”. Qorxu və qoxu hissələrini müəllif çox ustalıqla

birləşdirə bilir. Ən başlıcası, bu hissələrin birləşmə məqamında sevgi ünvani tapır. İnsan nə vaxt qorxur? Əzizini, doğmasını itirəndə və eyni zamanda, həm də onun yaddaşında doğmasının xatirəsi, obrası bir qızılıgül ətri kimi qalır. Anar Seyidağan beləcə şerir-şerir, fikir-fikir özünün boy artımına nail olur.

Anar ictimai məzmunlu şeirlərində de kifayət qədər uğurlu əsərlər yarada bilib. Poetik örnəklərində cəmiyyətin həyatına mürdaxılə etməyi, rənglərin deyişən yerlərini görməyi bacarır və bu münasibəti ilə insan münasibətlərinin harmoniyasını bərpa etməyə çalışır. “Ən sadə adam” adlı bölmədə onun ictimai məzmunlu şeirləri toplanıb. O, ən kiçik həyat detallından belə uğurla faydalana bilir. Onun “Tənha qarənfil ilə səhbət”, “Hava rəngindəymiş adamlar” kimi şeirləri kifayət qədər güclü ictimai məzmun daşıyır. Bu bölmədə “Ağlamağı bacarmıram” adlı bir şeiri var. Doğrudur, bu şeirdə bir qədər şikayət motivi var, amma hər halda həyatdan aldığı zərbələrin qabağında ağlamağı bacarmayan adamin daxili-mənəvi gücə də görünür.

Ümumiyyətlə, “Ən sadə adam” bölməsində toplanan şeirlər, deyəsən, Əlibala Hacızadənin məsləhətinə müvafiq qələmə alınan şeirlərdir. Burada ictimai məzmun daha üstün tutulur.

Müəllif, ümumiyyətlə, sevgidən asanlıqla ayrıla bilmir. “Hələ məhəbbətə qərib gəlirəm” adlı bölmədə de sevgi duyğularını tərənnüm etməyə davam edir. Onun bu bölmədə de maraqlı şeirləri var. Bir sevgi gizlənib adlı şeirində hissələrin, duyğuların içərisində gizlənən sevginin mahiyyətinə nüfuz edir. Bu şeirə də Nüsret Kəsəmənli “Bir sevda ağlayır içimdə mənim” adlı misrasını epiqraf gətirir.

“Nəyimə gərəkdir” adlı daha bir şeiri də diqqəti cəlb edir:

Dumanı bürünüb yollarım daha,
Çiynamı yük olub qollarım daha,
Yalan qarışib fallarım daha,
Bir güman görmədim sözündə sənin.

Qırıldı ortadan sevgi körpüsü,
Hələ içimdədi kədər qəlpəsi,
Mənim ürəyimin ümid körpəsi,
Bir yol bələnmədi gözündə sənin.

Məni toxtatmayır xoş xatirələr,
Baharı yaşayıb qış xatirələr,
Nəyimə gərəkdir xoş xatirələr,
Qoy qalsın hamısı özündə sənin.

Yaxşı şeirdir. Duyğulara təsir göstərə bilmək imkanıdadır. Amma mübahisəli məqamlar da var. “Bir yol bələnmədi gözündə sənin” misrası kifayət qədər mübahisəlidir. Ayrı-ayrı oxucular müxtəlif cür nəticə çıxara bilərlər. Mənə elə gəlir ki, şair burada sevgi yoluñ yoldursa, göz onu öz nəzərləri ilə bələməli, qorunalıdı. Necə ki, ana öz övladını bələyib qoruyur. Kitabda “Allah bir yol göstər”, “Doğmalıq” kimi bölmələr də var.

Ümumiyyətlə, Anar Seyidağanın poeziyası Əlibala Hacızadə demis, səmimiyyəti ilə könülləri ovlamağa qadirdir.

İstəklər, duyğular... şairliyin bir missiyası da insanları ən üstün istəklərə, duyğulara doğru yönəltməkdir.